

# Türküstan

[www.turkustan.info](http://www.turkustan.info)


## Vüqar Tofiqli

(əvvəli ötən sayımızda)

*Bələliklə, vəziyyətlə barışmayan Əbülfət ağa keçmiş nökərinə atının yəhərində gizlətdiyi kanistrleri getirməyi və solyarkanın bütün otaqlara səpməsini tapşırır. Qarovalıç əvvəlcə tərəddüd etsə də, sonradan Əbülfət ağanın əsaslı təkidlərindən sonra bu addımı atmalı olur. Bələliklə, idarə binasına od vurulur. Qorxuya düşən qaravalıçını isə Əbülfət ağa təlimatlandırır. Qarovalıç səhərə yaxın kəndə hay salır. Səhəri gün isə Əbülfət ağanın təlimatına əsasən qaravalıç gürnahın məhz kolxoz sədrində olması ehtimalını irəli sürür. Ancaq proses bir qədər uzandığından və sonradan ikinci Dünya Müharibəsinin başlaması sədri sürgündən azad edir.*

Kənd sakinlərindən eşitdiyim digər bir xatirə Əbülfət ağa ilə bağlı idi. Belə ki, ikinci dünya müharibəsi dövründə müharibə zamanı əsir düşən həmyerilərimizin biri herbi hospitalda bir həkimlə qarşılaşmışdır. Həkim Azərbaycan dilində onun haradan olması ilə maraqlanır. Təecübündə özünü itirən həmyerlimiz Quzanlıdan olduğunu diliñə getirir. Həkim ondan "Ağalıq" haqqında, habelə Mircabbar ağa haqqında, onun oğlu barəsində sual verəndə yaralı həmyerlimiz uşaq ikən o həyətdə olduğunu və bir uşaqla hətta güləşdiyinidə deyir. Məlum olur ki, bu adam Əbülfət həkim imiş. İndi dünyasını dəyişmiş həmyerlimiz iddia edirdi ki, həkim sovet casusu kimi almanların içərinə göndərilmişdi.

\*\*\*

*Mircabbar ağa haqqında müyyən məlumatları əldə etmək məqsədiylə İmamqulubaylı kəndinin yaşılı sakinlərindən biri olan, kənddə "Lətif oğlu Xasay" adıyla çağırılan Xasay Lətif oğlu Allahverdiyevlə görüşdüm. Müsahibim 1928-ci ildə Laçın rayonunun "Musurmanlar" adlanan kəndində anadan olub. II Dünya Müharibəsi dövrü, təxminən 1942-ci ildə ailəlikcə İmamqulubaylı kəndinə pənah gətiriblər.*

Həmsöhbətim deyir ki, kənd əsasən indiki Ağcabədi rayonunun İmamqulubaylı kəndindən olanlardan, Mircabbar ağanın ətrafında çalışan kəndlilərdən, habelə Laçın rayonunun müxtəlif kəndlərindən, o cümlədən Şəlvə, Daşlı və digər yaşayış məntəqəsindən gələnlərdən formalaşıb. Laçın rayonundan gələnlərin bir qismi hələ 20-ci illərdən əvvəl, bir qismi isə müharibə illərində məskunlaşmışdı.

Xasay kişi söyləyir ki, Mircabbar ağanın Soltanbəd təpəsinin ətəyində ikimərtəbəli mülkü olub. Mülkü ikimərtəbəli və ən müsair Avropa stilində olmasına bir çox adamlar da təsdiq-

ləyir. Mülkün ətrafında Mircabbar ağanın zəngin bağı olub. Bağın ətrafında six ağaclar əkilmişdi. Bu ağaclarlardan əsasən ev tikintisində tır kimi istifadə edilirdi.

Bağın yeri və mülkün həyəti təsadüfdən Lətif kişinin ailə üzvləri, oğlu Xasay və Azay kişinin, o cümlədən bacıları Tamaşa və Nübar xanımgilin həyətlərinə düşüb.

"Biz bu ərazilərdə məskunlaşanda artıq mülkün birinci mərtəbəsi sökülmüşdü. O illərdə demək olar ki, kənddə ev ti-kən adamların əksəriyyəti məhz Mircabbar ağanın mülkü-nün materialından istifadə edib. Sonuncu kərpiclərdən biz də istifadə etmişik. Deyirdilər ki, Mircabbar ağa lay-lay olan kərpiclərin onuna bir qızıl



## Xan qızı Natəvanın övladları - Keşməkeşli həyat salnaməsi

onluq verib.

Maraqlıdır ki, bizim həyətə düşən hissədə Mircabbar ağanın öz əliylə əkdiyi "Güleyşə" narinin çubuğu kənddə paylamadığım adam qalmayıb. Həqiqətən "Güleyşə" nar dənələri və rəngi çox qeyri-adıdır.

Kəndimizin üst tərəfində "Ağalığın çalması" deyilən ərazi-dən düz üzü Quzanlı kəndinə-dek "Saqqız" ağaclarından ibarət six meşəlik idi.

Lətif oğlu Xasay kişiyələ səh-bətim xeyli şəkdi. Qardaşı oğlu Azərin iştirakıyla keçən səhbətde bir çox möqamlara toxunduq.

gəlib çıxır. Və birlikdə Əbdülə-zim kişinin ailə üzvlərinin işti-rakiyla həmin ağacı tapıb qızılı götürürler. Əbülfət ağa nə qə-dər istəsə də Əbdüləzim kişi ondan heç nə almır. Bununla da özünün sədaqətinin sonadək nümayiş etdirir".

Lətif oğlu Xasay kişiyələ səh-bətim xeyli şəkdi. Qardaşı oğlu Azərin iştirakıyla keçən səhbətde bir çox möqamlara toxunduq.



Mircabbar ağanın ən səda-qətli adamı onun darğası olmuş Əbdüləzim kişi idi.

Bir gün kolxoz quruluşu dövrü Mircabbar ağanın böyük oğlu Əbülfət ağa gecəyən Əbdüləzim kişigilə gəlir və bir torba qızılı gizlətməyi ondan xahiş edir.

*Əbdüləzim kişi Əbbülfət ağanı götürüb meşənin iç tərəflərinə doğru gedir. Ağac "koo-su" tapıb torbanı oradaca gizledir. Əbülfət ağa şərt kəsir ki, ara sakitləşəndən sonra gəldimsə, qızılları götürəcəyəm, gəlməsəm qızıllar sənin halalındır.*

Ela olur ki, bir müddətdən sonra Əbülfət ağa sağ-salamat

Yurd yeri hər birimiz üçün əzizdir, doğmadır. Əbülfət ağa üçün də bu yurd yeri doğma olundından onun hətta 50-ci illərin ortalarınadək Soltanbuda geldiyi deyilir.

Beləliklə, Xurşid Banu Natəvannın kötəcisi, Əbülfət ağanın nəvəsi Sevil xanım Ağamirova ilə səhbət edirəm. Hər sözünü ölçülü-biçili deməsi onun yüksək intellekt sahibi olmasından xəber verirdi. Səhbətə tez-tez oğluna təkrar etdiyi sözlər-lə başlıdı - "vaxt gələcək bizi də yada salacaqlar, oğlum". Görüşə tam hazır vəziyyətdə gəlmüşdi və unutduqları möqamları isə bacısı Fəridə xanımdan, di-

ger qohumlarından soruşub-müş. Səhbətə qəbrüstü abidənin üzərində yazılın şeirlə başlayıram.

\*\*\*

*Adım Əbülfətdir ibn Mircabbar, Oldum ələcsiz bir dərə giriftar. Elim Qarabağdır, şəhərimdir Şişə, Cəlayı vətən oldum mən həmişə. Diyarı qurbətədə can verdim tənha, Dərdimə tapmadım bir dərman əslə. Nəbbadeyi Xurşid Banuyam mən, Gözündən qan tökər dərdim bilən. Elimdən, baladən ələm üzüldü. Başına torpaqdan cələng düzüldü. Etsəniz qəbrimi dostlar ziyarət Ruhum şad olacaq inanın əlbət.*

Bu şeiri ömrünün son illərində Əbülfət ağa Ağamirov yazıb. Əlavə edim ki, 1964-cü ildə Əbülfət ağanın on dörd yaşı oğlu Fətəli ağır xəstəlikdən dəyişmişdir. Ondan əvvəl isə Mirış və Səid gənc yaşlarında dünyalarını dəyişmişdilər. Bu şeirdə məhz o ərefədə yazılib. Sonralar özü də vəsiyyət edibmiş ki, məzarının üstündə məhz bu şeir yazılışın. 74 illik keşməkeşli həyat səlnaməsini bir necə sətrlik şeire necə ustalıqla yerləşdirə bilib, Əbülfət ağa.

\*\*\*

Əbülfət ağa Ağamirov 1900-cü ildə anadan olub. Ağdamda 1883-cü ildən fəaliyyət göstərən Abbas bəyin məktəbindən təhsil alıb. Özü də rus dilində Rus dilini mükəmməl bilməsi sənrlar onun dadına çox çatıb. Bununla yanaşı nəvəsinin söylədiyinə görə, babası Ail təhsili Sankt-Peterburqda alıb. Məşhur Qarabağ atlarından ibarət ilxilər olduğundan onlara daimi baytar xidmətinin göstərilməsi zerurieti meydana gelir. Atası Miracabar ağanın tövsiyəsi ilə Mirqaffarağa mühəsibliyi, Əbülfət ağa isə baytar həkimliyini oxumaq üçün həmin şəhəre göndərilir. Vaxtı ilə da-

yesinin sayəsində rus dilini öyrənəs də, sonradan Sankt-Peterburqda oxuduğu zaman rus dili bilgilərini daha da təkmil-leşdirir. Baytar həkimi kimi Əbülfət uzun müddət Şüvəlda ferma müdürü işləmişdi. Ferma yaxşı at saxlayır, habelə hər zaman çətinə düşən insanlara yardım etməyi unutmazdı.

Xurşid banu Natəvanın Səyid Hüseynindən olan üçüncü oğlu Mircabbar ağanın həyat yoldaşı Surəyya xanım Rəhim bəyin qızı idi. İmamqulubaylı kəndi də, yuxarıda söylədiyim kimi, Mircabbar ağanın mülkiyyətinə verilmişdi.

Mircabbar ağanın Mirqaffar ağa, Əbülfət ağa və Mirsoltan ağa adlı oğlu, Şəhla xanım və Ağca xanım adlı qızları var idi. Səhbət etdiyim xanım Sevil Ağamirova Əbülfət ağannı qızı Şəhla xanımın övladıdır. Sevil Ağamirovanın dediklərindən:

*Babam savadlı, öz üzərin-də daim çalışan insan idi. Onu hər zaman mütləq edən gör-müşəm. İyirmici illərdə çəkdiyi əzab-əziyyəti heç zaman üzə vurmazdı. Yağ-bal içinde böyü-yən Əbülfətin və qardaşlarının gəncliyi çox çətin və qarşıq bir dövər düşür. Bir tərəfdən bolşevik hökumətinə məxsus Qızıl ordu hissələrinin Qara-bağda hakimiyyəti bərəqərət et-məyə səy göstərməsi, digər tə-rəfdən erməni separatçılarının vəhşiliyi, başqa bir tərəfdən Cumhuriyyəti müdafiə edən qüvvələrin və türk paşalarına səykən qüvvələrin addımları, ən əsası əhalii arasında şaiyə-lerin sürətlə yayılması hər kəsi çəşqin duruma salmışdı. Kimi İran tərəfinə, kimi isə Türkiyə tərəfə üz tuturdu. Belə vaxtda babam əhalini evlərini tərk et-məməyə çağırırdı.*

(ardı gələn sayımızda)

**Oxu, oxut, abune ol!**